



AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ



INTERNATIONAL "TEHSIL" CUP ONLAYN ŞAHMAT TURNİRİ

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN
OLMASININ 97-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNUR

BAKI-2020

Təşkilatçılar

- Azərbaycan Respublikası Təhsil Nazirliyi
- Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman komitəsi
- “Təhsil” Respublika İdman Mərkəzi
- Azərbaycan Şahmat Federasiyası

Məqsəd və vəzifələr

- Ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi;
- Karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili;
- Müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılması.

Keçirilmə yeri və vaxtı

Turnir www.chess.com internet portalı üzərindən 9-10 may 2020-ci il tarixlərində təşkil olunacaq. Seçmə mərhələ 9 may, final mərhələsi isə 10 may tarixində keçiriləcək. Hər 2 mərhələnin oyunları Bakı vaxtilə saat 18:00-da başlayacaq.

Turnirin veb-saytı

<http://www.tehsilchess.az/itc2020/>

Yarış iştirakçıları və qeydiyyat

Turnir 17 yaşadək (2003-cü il təvəllüdlü və daha kiçik yaşlı) şahmatçılar arasında keçiriləcək. 1-ci mərhələ - seçmə mərhələdə Azərbaycan məktəbli şahmatçılarından 30, digər ölkələrin hər birindən isə maksimum 10 sayda şahmatçı iştirak edəcək. Şahmatçılarımızın siyahısı ilk olaraq onlayn Qran-pri turnirində göstərilən nəticələr əsasında (16 nəfər) müəyyənləşdiriləcək. Digər şahmatçılar isə reytinglərinə görə təşkilatçı tərəfindən dəvət olunacaq. Turnir chess.com internet portalında yaradılmış “International Tehsil Cup” virtual klubunda keçiriləcək. Virtual kluba qeydiyyat əsasnamə elan olunan gündən başlayır və 7 may 22:00-da başa çatır. İştirakçıların siyahısı 8 may 2020-ci tarixində chess-results.com-da elan olunacaq.

Turnirin keçirilmə qaydaları

“International Tehsil Cup” turniri 2 mərhələdən ibarətdir: Seçmə mərhələ və final mərhələsi. Hər iki mərhələ isveçrə sistemi üzrə keçirilir və oyuna nəzarət vaxtı: 3 dəqiqə (artımsız). Turnirin 1-ci mərhələsi - seçmə mərhələ 15 turdan ibarət olacaq. Seçmə mərhələnin nəticələrinə görə ilk 30 yeri tutmuş şahmatçı final mərhələsinə qoşulmaq hüququ əldə edir. Final mərhələsində minimal 6 nəfər qız, 6 nəfər U12 və 12 nəfər azərbaycanlı iştirakçı sayı olmalıdır. Əgər bu minimal say tamamlanmazsa təşkilatçı seçmə mərhələdə göstərdiyi ən yaxşı nəticəyə həmin kateqoriyadan müvafiq iştirakçılar buraxa bilər.

2-ci mərhələ - Final mərhələsi 11 turdan ibarət olacaq. Beynəlxalq reytingi 2400-dən yuxarı olan şahmatçılara birbaşa finalda iştirak etmək hüququ verilir.

Finalda iştirak edəcək hər bir oyunçudan ZOOM proqramı vasitəsilə 2 video kamera və audio ilə oynamaq tələb olunacaq. 1-ci kamerada şahmatçının üzü, 2-ci kamerada isə arxadan geniş və tam görünüş ilə əhatə olunmalıdır. Otağın işıqlandırması görüntünü normal edəcək formada olmalıdır. Zooma qoşulmaq üçün linklər final günü whatsapp qrupu vasitəsilə iştirakçılara göndəriləcək. Oyun zamanı və ya turlar arasında idarəçi tərəfindən şahmatçıların mikrofonunun açıq olmasını yoxlamaq məqsədilə söhbət edilə bilər. Tələbləri lazımınca yerinə yetirməyən şahmatçının nəticəsinin ləğv olunması hüququnu təşkilatçı özündə saxlayır. İnternetlə bağlı yaranan problemlərə görə təşkilatçı tərəf məsuliyyət daşımır.

Anti-çiting və appelyasiya komitəsi

İştirakçılar www.chess.com/legal səhifəsində göstərilən bütün qaydalara və sayt qaydalarına əməl etməlidirlər. Turnirə girməklə hər bir iştirakçı əsasnaməni və ədalətli oyun qaydalarını oxuduğunu və qəbul etdiyini təsdiqləyir. Turnirin oyunları analiz olunması üçün chess.com-un FairPlay komandasına göndəriləcək. Oyun zamanı hər hansı kənar vasitənin köməyindən (proqram və ya insan) istifadə etdiyi müəyyən olunan şahmatçı dərhal turnidən kənarlaşdırılacaq və nəticəsi ləğv olunacaq. FairPlay komandasının qərarını dəyişdirə biləcək 5 nəfərlik appelyasiya komitəsi də təşkil olunacaqdır.

Mükafatlandırma

Ümumi mükafat fondu 2.000\$-dir. Mükafatlar bölünmür. Şahmatçı bir neçə mükafata layiq yer tutarsa ən yüksək mükafatı əldə edir.

Yerlər	Mükafatlar
I	500 \$
II	300 \$
III	200 \$
IV	100 \$
V	70 \$
VI	50 \$
VII	50 \$
VIII	50 \$
IX	30 \$
X	30 \$
Ən yaxşı azərbaycanlı oyunçu	
I	100 \$
II	70 \$
III	50 \$
Ən yaxşı qız şahmatçı	
I	100 \$
II	60 \$
III	40 \$
12 yaşadək	
I	100 \$
II	60 \$
III	40 \$

Əlaqə

Email adres: tehsilchess@gmail.com

Facebook: Teshilchess.az

Mob: 050 753 00 86 (Cavid Səmədov)

Whatsapp: 055 252 22 38 (Hikmət Şükürov)